



## [Milli ura A-I imzalanacaq sazi rsmi mnasibt bildirdi](#)

.Mlum oldu kimi Avropa tiifaq il Azrbaycan arasnda yaxn gnldr yeni saziin imzalanaca gzlilir

Arannews-Azrbaycann xarici ilr naziri Elmar Mmmdyarov Brssel hrind Azrbaycan-Avropa ttifaq mkdalq urasnn 16-c iclasnda x zaman bildirdi ki, yeni saziin 90 faizi razladrlb. lkd faliyyt gstrn siyasi partiyalar imzalanmas gzliln sazi mnasibti is birmnal deyil. Demokratik Qvvlrin Millj uras sazil bal z mvqe sndini paylab. Faktxeber.com-a mvqe sndini oxuculara tqdim edir. Demokratik Qvvlrin Milli uras byan edir ki, Avropa hquqi, siyasi, iqtisadi v mdni mkanna integrasiya, Azrbaycann Avropa xalqlar ailsinin tam v brabrhuqlu zvn evrilmsi xalqmzn v dvlrimizin ali maraqlarna v mqsdlrin cavab vern n dzgn strateji seimdir v bu seimin alternativini yoxdur. Bu seimi Azrbaycan xalq 100 il nc, btn mslman dnyasnda ilk dnyvi v demokratik respublikan yaradarkn edib v biz bu gn d qurucu babalarmzn tn srin vllrind mdriklikl sediklri bu trqqi v inkiyf yoluna sadqiq. Byan edirik ki, Azrbaycann azad, xobxt v firavan glcyini mhz Avropa Birliyi il yaxnlamaqda v mkdalqda, Avropa geosiyasi mkanna tam v drin integrasiyada, Avropa xalqlar ailsinin brabrhuqlu zv olmaqda grrk. Tssf ki, 1918-20-ci illrd dnyann n demokratik lklri srasnda yer alan, htta insan hquqlar v demokratiya standartlar sahsind Avropann bir ox lklrindn n xmaa mvffq olan lkmiz bu gn dnyann insan hquqlar v azad sz dmlri olan n repressiv rejimlri il eyni crgd yer alb. Bu gn lkmizin ad dnya miqyasnda korrupsiya v rvt qalmaqallar, ofor ifalar, inhisarlq, qeyri-mhdud hakimiyt, seki saxtakarl, qeyri-ffaf idaretm, soru-sualsz qtlr, ignclr, siyasi tqiblr v siyasi mhbuslar kimi n neqativ anlaylarla assosiasiya olunur. Bu gn Azrbaycan Avropa urasna zv oldu 2001-ci ill mqayisd demokratiya, insan hquqlar v fundamental azadlqlarn qorunmas, qanunun aliliyi v smrli idaretm sahsind ciddi kild gerilyib: 1 2019-cu il 16 mart tarixli fv srncam il 51 nfr siyasi mhbus azadla qovusa da, Azrbaycanda hl d yzdn ox siyasi mhbus var v siyasi mhbus ;istehsal edn "konveyer" ilk vziiytdir

Siyasi mhbuslar istintaq tcridxanalarnda v czakm yerlrind ar fiziki v mnvi ignclr, insan . 2 lyaqtini alaldan qddar v qeyri-insani rftara mruz qoyulur, onlardan bzilrin aylarla ail zvlril v vkillrl grmk imkan yaradlmr, htta siyasi mhbus Mehman Qndrovun hbsxanada ignclr nticsind ;ba verdiyi ehtimal ediln lmsi fakt da mvcuddur

rti adlar "Trtr ii" v "Gnc ii" olan istintaq ilri rivsind 20-dn ox insan istintaq altnda oldu . 3 mddtd amansz ignclr v qeyri-insani rftar nticsind, yaxud saxlanlarkn soru-sualsz ldrilb, onlarn ;bzilrinin aillrin sonradan ittihamlarn yanl olmas il bal zrxahlq mktublar gndrilib

Siyasi mhbuslara qar ignclri ictimaildirn v onlar mdafi edn vkillr Vkillr Kollegiyasndan . 4 uzaqladrlr. Vkillr Kollegiyas oyuncaq v siyasi hakimiytin sifarilrini icra edn, ilkin funksionalln itirmi quruma evrilib, lkd hquqi mdafi institutu demk olar ki, tamamil mhv edilib v siyasi fallar ;vkilsiz qalb

lkd bir mstqil qzet, sayt v ya baqa media tsisat faliyyt gstrmir, mstqil saytlar siyasi sifari . 5 sasnda xarlan sassz mhkm qarlar il bloklanb, Avropa urasnn tvsiyyisi sasnda yaradlm ctimai Televiziya da daxil olmaqla, lk zr yaymlanan btn televiziya kanallar hakimiytin total nzarti altndadr. Sosial bklri xmaqla, Azrbaycan informasiya mkannnda alternativ informasiya yaymaq imkanlar tam kild qapadlb. Sosial bklrd tnqidi fikir ifad etmk, status paylamaq v siyasi liderlrin statuslarn bynmk d thklidir. Bel ki, lkd "like mhbuslar" - tnqidi statuslar byndiyin gr inzibati hbsl czalanan insanlar var. Azrbaycan hakimiyti xaricdn idar olunan sosial bk resurslarna, elc d, siyasi fallarn sosial bk profillrin qar tez-tez kiberhcumlar tkil edir v aq kild

kibercinaytkarlqla muldur. Btn bunlar lkmizd azad szn, fikir azadlnn, demk olar ki, tam kild  
;boulmas il nticlnib

Srbst toplamaq azadlna qar hmi mvcud olan mhdudiytlr 2019-cu ilin 19 yanvar tarixindn 6  
sonra bu hququn tamamil aradan qaldrmas il mhkmIndirilib. Bel ki, Milli urann Bak hrind  
mhdud bir razid v zamanda 26 yanvar, 23 fevral, 2 mart, 6 aprel v 20 aprel tarixlrind mitinq  
keirilmsil bal mracitlrin, elc d digr ictimai-siyasi qurumlarn eyni mzmunlu mracitlrin mvafiq  
dvlt orqanlar "yox" cavab verib. Htta daha vllr hakimiytl razladrlm dinc aksiyalar rfsind d  
;yzlrl Milli ura v AXCP fal tqib olunub, inzibati qaydada 30 sutkayadk hbs edilib

Azrbaycann Avropa urasna zv oldu 18 il rzind lkd siyasi mstvi sradan xarlb, vtnda cmiyyti 7  
darmadan edilib. Ar tqiblr, tzyiqlr v mhrumiytlr altnda olan siyasi partiya v tkilatlar faliyyti hr  
gn daha da mhdudladrlr. Siyasi fallarn mktbli vladlarnn thdid edilmsi, kd dylmsi v thqir  
olunmas, htta mxalifti gnclrin restoranlarda toy etmlrin imkan verilmsi v yxsk vzifli mmurlar  
trfindn "mxalifti il evlnm" tlblrinin irli srlmsi, birbaa prezidentin nzartind olan televiziya  
kanalnda "mxaliftilrk satmayn, onlar avtobuslara minmy qoymayn, mxalifti tcili tibbi yardm  
arsa, arna getmyin, onlar yasa, toya buraxmayn" kimi faizm ruhlu arlarn edilmsi Avropa Birliyi  
;il trfdala iddial bugnk Azrbaycann ac realldr

Son 25 il rzind lkd bir df d demokratik prezident, parlament, bldiyy sekisi keirilmyib, azad v 8  
rqabtli seki institutu mhv edilib. lk parlamentind bir mxalift tmsilisi bel yoxdur. Xalqn ali iradsı  
;dfirl qsb olunub, xalqn sekilr yolu il hakimiyt formaladрмаq v dyimk haqq lindn alnb

xracatnn 95 faizi neft v qaz glirlrindn ibart olan lkd iqtisadiyyatn diversifikasiyas hyata 9  
keirilmyib. 2015 v 2016-c illrd ba vern devalvasiyalar nticsind milli valyuta 2,5 df dyr itirib, hali  
daha da yoxsullab. sizlik v yoxsulluq lknin sas problemin evrilib. Bu iqtisadi bhran lkni bryn  
korrupsiya v inhisarlq siyastinin, elc d qeyri-pekar v nepotizm maraqlarna syknn idaretmnin  
mstsna nticsidir. Mhz hakim elitann korrupsiya v inhisarlq maraqlar uzun illrdir lkd daltli rqabt  
mhitin syknn aq bazar iqtisadiyyatnn qurulmasna v mvafiq surtd Azrbaycann Dnya Ticart  
;Tkilatna zvlryn ngl yaradr

Azrbaycanda mhkm sistemi mstqilliyini tam v birmnal kild itirib. Mhkmlr siyasi mahiyytli 10  
ilrd Prezident Administrasiyasnn taprqlarnn icrasna evrilib, digr mslld korrupsiya  
.maraqlarndan x edirlr

lkd hakimiytin blgs prinsipi fiksiya xarakteri dayr. str qanunverici, istr mhkm hakimiyti 11  
lahidd kild gclndirilm prezident hakimiytinin xidmtisin evrilib. Parlament v mhkmlrin icra  
.hakimiytinin iradsindn knar hanssa bir qrar qbul etmsi htta tsivr bel edil bilmz

Azrbaycan bu rsvay durumdan xarman v Azrbaycan vtndalarn layq olduqlar hyata  
qovudurman n optimal yolu lkmizin qsa zamanda Avropa hquqi, siyasi v iqtisadi mkanna  
inteqrasiya etmsi v insan hquqlar, qanunun aliliyi, demokratiya, azad rqabt v seim kimi dyrlr v  
prinsiplrin lkmizd hyat normasna evrilmsidir. Milli ura olaraq biz n tez zamanda Avropa Birliyi  
il Drin qtisadi nteqrasiyan v Azad Ticart Saziini d ehtiva edn Assosiasiya Saziinin  
imzalanmasn arzulayr. Lakin z hakimiyt maraqlarn dvltin v xalqn ali maraqlarndan stn  
tutan, korrupsiya v rvti sas idaretm mexanizmin evirn, inhisarla dstk vermkl azad rqabti v  
daxili istehsal boan, bununla da vtndalarn rifahn z srvt ehtirasna qurban vern Azrbaycan  
siyasi rhrliyinin rq Trfdal proqram rivsind Avropa Birliyi il daha sx mkdal mxtlif sni bahanlrl

nglidiyini anlayr. Mhz bu sbddn bizim n hl d mcrrd olan Strateji Trfdalq Saziinin hazrlanmasn anlayla qarlayr v konseptual baxmdan dstklyirik. Prinsipial hesab etdiyimiz mqam bu saziin hans raitd v hans rtr daxilind imzalanmas il baldr. Bu sazi lkmizd yuxarda tsvir etdiyimiz yarmdiktatura mhitinin - siyasi zmind tqib, tzyiq v diskriminasiyann vst ald bir raitd imzalanacaqsa, birmnal olaraq Azrbaycan xalqnn v dvltnin ali maraqlarna, Azrbaycann Avropa mkanna gerk integrasiyasna deyil, liyev rejiminin hakimiyyt maraqlarna xidmt edck. Avropa Birliyi n aa insan hquqlar v demokratiya standartlarna bel cavab vermyn, yz yaxn siyasi mhbusun oldu, ignc praktikasnn yayld, insanlarn soru-sualsz ldrldy, media v srbst toplamaq azadlnn faktiki lv edildiyi, he bir azad v rqbtlı seki institutu elementinin olmad bir lk il bu rtrln v raitin qalaca tqdird trfdalq mnasibtlrini drindirmkl lkmizd artq diktaturaya keid mrhlsin qdm qoymu srt avtoritarizmin mvqelrini mhkmldirmi olacaq. Bu is Avropa v mumbri dyrlr sayszlıq olmaqla yana, Azrbaycan cmiyytind Avropa Birliyinin imicin v nfuzuna byk zrb vuracaq. Etibar "Kr diplomatiyas" il sarslm Avropa urasndan sonra bu gn xalqmzn, xsusil, Avropa Parlamentinin qtiyytli v prinsipial mvqeyi saysind byk rbt v mid bsldiyi Avropa .Birliyinin bu inam v rbtı itirmycyn inanr

Demokratik Qvvlrin Milli uras olaraq byan edirik ki, Avropa Birliyi il balanacaq istniln sazid Azrbaycann Dalq Qaraba v ial olunmu digr razilr daxil olmaqla, razi btvlynn v suveren hquqlarnn tanmas (Grcstn, Ukrayna v Moldovaya mnasibtd oldu kimi) bizim n he vaxt .mzakir v kompromis predmeti olmayacaq ilkin rtdir

Milli ura olaraq Avropa Parlamentinin Azrbaycan v AB mnasibtlrin dair 04 iyil 2018-ci il tarixli qtnamsin tam dstyimizi ifad edir v Strateji Trfdalq Saziinin yaln z hmin qtnamd myyn ediln rtr rvsind imzalanmasn trflr n faydal v mqbul hesab edirik. Bildiririk ki, Avropa Birliyi Azrbaycan :hkumtini hmin qtnamd qoyulan tlbirin icrasna tviq etmlidir. n qsa zamanda

**;Btn siyasi mhbuslar azad edilmli v siyasi mhbus praktikasna son qoyulmaldr .1**

**;Media v srbst toplama azadlnn tmin olunmas istiqamtind ciddi mli addmlar atılmaldr.2**

**Avropa urasnn Venesiya Komissiyasnn v ATT-in Demokratik Tsisatlar v nsan Hquqlar .3 (Varava) Brosunun tvsiyyli v iradlar n zr alınmaqla, seki qanunvericiliyinin tkmilldirilmsi d daxil, ;kkl seki islahatlarna balanmaldr**

**;Vtnda cmiyytinin, mstqil QHT-lrin faliyyti n lverili mhit brpa olunmaldr 4**

**Siyasi partiyalara v fallara qar tqib-tzyiqlr son qoyulmal, siyasi zmind hr cr diskriminasiya v .5 ;ayr-sekilik aradan qaldrılmal, siyasi faliyyt mstvisi brpa olunmaldr**

**Korrupsiya v inhisarlqla mbariz istiqamtind imitasiyaya son qoyulmal, ger v ciddi tdbirlr .6 hyata keirilmlı, lknin Dnya Ticart Tkilatna zvly yolunda yaradlan sni manelr aradan .qaldrılmaldr**

**Mhkm sisteminin mstqilliyinin tmin edilmsi, onun icra hakimiyytinin siyasi sifirilrinin icras .7 statusundan xb ger dalt mhakimsi mexanizmin evrilmsi istiqamtind indi edildiyi kimi .imitasiya xarakterli deyil, ger mhkm-hquqi islahatlar hyata keirilmlidir**

**ffafln tmini v Azrbaycan xalqnn qanuni maraqlar v mnafelri n zr alınaraq saziin mtıni . 8**

.imzalanmadan ne Azərbaycan ictimaiyyətin aqlanmalıdır